

**Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirləri  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2014-cü ildə keçirilmiş 4-cü “Mobililik qrantı” müsabiqəsindən  
(EİF-Mob-4-2014-1(16))  
uğurla keçmiş layihənin yerinə yetirilməsi barədə**

**ELMI HESABAT**

**Layihənin məqsədi:**  $\gamma$ -şüaları ilə modifikasiya olunmuş polimer matrisalarda kvant nöqtələrinin sintez texnologiyasının işlənib hazırlanması, Türkiyə, Ankara şəhəri, Hacettepe Universiteti, Kimya bölməsi, Radiansiya və Polimerlər Elmi Araşdırma Laboratoriyası

**Layihə rəhbərinin soyadı, adı və atasının adı:** Kərimova Aynurə Hidayət qızı

**Layihənin icra müddəti:** 01–30 iyul, 2014-cü il

İstehsalatda geniş istifadə olunan polimerlərin fiziki-kimyəvi və istismar xassələrinin modifikasiya yolu ilə təkmilləşdirilməsi və stabillaşdırilməsi üsullarının işlənib hazırlanması hazırda vacib məsələlərdən hesab olunur. Polimer xassələrinin ən effektiv modifikasiya üsullarından biri aşilanma yolu ilə polimerləşmədir ki, bu da öz növbəsində, polimerlərin adgeziya, boyanma, istiliyə qarşı davamlılıq, işıq və kimyəvi reagentlərin təsirinə qarşı davamlılıq və s. xassələrin dəyişilməsinə imkan yaradır. Aşilanma yolu ilə polimerləşmə bir neçə üsulla həyata keçirilə bilər ki, bura  $\gamma$ -şüalanma, elektron seli, ultrabənövşəyi şüalanma, plazma işlənməsi və kimyəvi iniciatorlar aiddir. Qeyd olunan üsullar arasında ionlaşdırıcı şüalanma daha perspektivli hesab olunur ki, buna səbəb polimer matrisada aktiv aşilanma sahələrinin sadə yolla yaradılması və polimerin həcmi boyu bərabər paylanması, adı reaksiya şəraitinin mövcud olmasıdır. Radiansiya ilə aşilanma yolu ilə polimerləşmə həm qənaətli, həm də ekoloji təmiz üsul hesab olunmaqla yanaşı, polimer materiallarının fiziki və kimyəvi modifikasiyası olduqca əlverişlidir.

Aparılan tədqiqatın əsas məqsədi ilkin olaraq  $\gamma$ -şüaları ilə hava mühitində şüalandırılmış polietilen (PE) və polipropilen (PP) nazik təbəqə nümunələrinin qlisidilmetakrilat (QMA) monomeri ilə aşilanması hesabına epoksid həlqələrinin açılması və nanohissəciklərin polimer matrisaya sorbsiya olunması üçün iminodiasetat turşusunun (IDA) daxil edilməsidir.

Təcrübənin ilkin mərhələsində PE və PP nazik təbəqə nümunələri müvafiq ölçülərdə kəsilərək çəkiləri ( $W_0$ ) müəyyən edildikdən sonra 44 kQR dozada açıq hava şəraitində  $\gamma$  şüalandırılmaya məruz qalmışdır (*Co-60, Gamma-Ray Source*,

*Orta Doğu Teknik Üniversitesi*). Şüalandırılmadan sonra polimer nazik təbəqə nümunələrinin QMA monomeri+Tween-20 (polisorbat)+distillə suyu emulsiyası ilə aşilanması həyata keçirilmişdir. Şüalandırılma nəticəsində yaranmış radikalların “məhv olmaması” üçün nümunələr birbaşa mənbədən çıxarıldıqdan sonra emulsiyaya salınmışdır.

I təcrübədə aşilanma prosesi üçün hazırlanmış emulsiyaların iki müxtəlif qatılıq qiyməti seçilmişdir:

1. 5% *QMA+0,5% Tween-20+94,5% H<sub>2</sub>O*
2. 15% *QMA+0,5% Tween-20+84,5 %H<sub>2</sub>O*

Yağ vannasında nümunələrin aşilanma müddəti 30 dəq., 1, 2 və 3 saat intervallarında variasiya olunmuşdur. Tween-20 reaktivinin qatılıq qiyməti və prosesin aparıldığı temperatur (40°C) sabit saxlanılmışdır.

II təcrübədə isə aşilanma prosesi üçün hazırlanmış emulsiyaların üç müxtəlif qatılıq qiyməti seçilmişdir:

1. 15% *QMA+0,5% Tween-20+84,5 %H<sub>2</sub>O*
2. 30% *QMA+0,5% Tween-20+69,5 %H<sub>2</sub>O*
3. 50% *QMA+0,5% Tween-20+49,5 %H<sub>2</sub>O*

Yağ vannasında nümunələrin aşilanma müddəti 1 sutka seçilmiş və əvvəlki təcrübədə olduğu kimi Tween-20 reaktivinin qatılıq qiyməti, prosesin aparıldığı temperatur (55°C) sabit saxlanılmışdır.

Nazik polimer təbəqə nümunələri homopolimerdən azad olmaq üçün bir neçə dəfə tetrahidrofuran həlləedicisində yuyularaq ilk öncə otaq temperaturunda, daha sonra isə vakuum sobasında 40°C temperaturda qurudulmuşdur. Quru halda PE və PP nazik təbəqə nümunələrinin çəkiləri ( $W_1$ ) müəyyən edildikdən sonra aşilanma faizi aşağıdakı ifadənin köməkliyi ilə müəyyən edilmişdir:


$$D_g(\%) = \left[ \left( W_1 - \frac{W_0}{W_0} \right) \right] \times 100$$

Aparılmış I təcrübə zamanı aşilanmadan öncə və sonrakı polimer nazik təbəbəqə nümunələrinin çəkilərindəki fərqləri aşağıdakı cədvəldən aydın görmək mümkündür:

PP1 (γ şüalandırılmadan öncə nümunələrin çəkisi, $W_0$ , mq)	PP1 (γ şüalandırılma və emulsiya aşilanmasından sonra nümunələrin çəkisi $W_1$ , mq)	PP2 (γ şüalandırılmadan öncə nümunələrin çəkisi, $W_0$ , mq)	PP2 (γ şüalandırılma və emulsiya aşilanmasından sonra nümunələrin çəkisi $W_1$ , mq)
5% <i>QMA+0,5% Tween-20+94,5% H<sub>2</sub>O</i>	15% <i>QMA+0,5% Tween-20+84,5 %H<sub>2</sub>O</i>		
0,0077	0,0079 (30 dəq.)	0,0078	0,0088 (30 dəq.)
0,0082	0,0090 (1 saat)	0,0083	0,0083 (1 saat)
0,0089	0,0089 (2 saat)	0,0079	0,0082 (2 saat)


0,0071	0,0082 (3 saat)	0,0077	0,0079 (3 saat)
PE1 ( $\gamma$ şüalandırılmadan önce nümunələrin çəkisi, $W_0$ , mq)	PE1 ( $\gamma$ şüalandırılma və emulsiya aşilanmasından sonra nümunələrin çəkisi $W_1$ , mq)	PE2 ( $\gamma$ şüalandırılmadan önce nümunələrin çəkisi, $W_0$ , mq)	PE2 ( $\gamma$ şüalandırılma və emulsiya aşilanmasından sonra nümunələrin çəkisi $W_1$ , mq)
<i>5% QMA+0,5% Tween-20+94,5% H<sub>2</sub>O</i>			<i>15% QMA+0,5% Tween-20+84,5 %H<sub>2</sub>O</i>
0,0314	0,0323 (30 dəq.)	0,0307	0,0316 (30 dəq.)
0,0356	0,0356 (1 saat)	0,0273	0,0277 (1 saat)
0,0292	0,0292 (2 saat)	0,0294	0,0296 (2 saat)
0,0341	0,0347 (3 saat)	0,0300	0,0318 (3 saat)

PP və PE nazik təbəqə nümunələrinin aşilanmasının maksimal dərəcəsinin təyini üçün onların infraqırmızı spektral analizi (Nicolet 520 FT-IR Spectrophotometer) aparılmışdır. Spektrller 4000–400  $\text{cm}^{-1}$  intervalında qeydə alınmışdır.



**Şək. 1** İlkin PP və 44kQr şüalandırılma dozasi, 40°C temperaturda müxtəlif zaman intervallarında, 5% QMA+0,5% Tween-20+94,5% H<sub>2</sub>O emulsiyasında aşilanmaya məruz qalmış PP1 nazik təbəqə nümunələrinin infraqırmızı buraxılma spektrlleri.

PP1 nazik təbəqə nümunələrində –C=O qrupunu xarakterizə edən 1736  $\text{cm}^{-1}$  oblastında müşahidə olunan pik QMA monomerinə aid edilir. 1300-1100  $\text{cm}^{-1}$  intervalda müşahidə olunan dəyişiklikləri isə epoksid həlqələrinin mövcudluğu ilə əlaqələndirmək olar.



**Şək. 2** İlkin PE və 44kQr şüalandırılma dozasi, 40°C temperaturda müxtəlif zaman intervallarında, 15% QMA+0,5% Tween-20+84,5% H<sub>2</sub>O emulsiyasında aşilanmaya məruz qalmış PE2 nazik təbəqə nümunələrinin infraqırmızı buraxılma spektrləri.


II təcrübədə PP və PE nazik təbəqə nümunələri üçün aşilanma temperaturu 55°C-yə qədər qaldırılmış və aşilanma müddəti 24 saat seçilmişdir. Emulsiyanın 3 müxtəlif qatılığı seçilmiş və əvvəlki təcrübədə olduğu kimi Tween-20 reaktivinin qatılıq qiyməti, prosesin aparıldığı temperatur bütün nümunələr üçün sabit saxlanılmışdır. Nazik təbəqə nümunələrinin şüalandırılma və aşilanmadan öncə və sonrakı şəkilləri aşağıdakı cədvəldə verilmişdir:

PP1 (γ şüalandırıl madan öncə nümunələ rin çəkisi, $W_0$ , mq)	PP1 (γ şüalandırılma və emulsiya aşilanması dan sonra nümunələrin çəkisi $W_1$ , mq)	PP2 (γ şüalandırıl madan öncə nümunələ rin çəkisi, $W_0$ , mq)	PP2 (γ şüalandırılma və emulsiya aşilanması dan sonra nümunələrin çəkisi $W_1$ , mq)	PP3 (γ şüalandırılma dan öncə nümunələrin çəkisi, $W_0$ , mq)	PP3 (γ şüalandırılma və emulsiya aşilanması dan sonra nümunələrin çəkisi $W_1$ , mq)
<i>15% QMA+0,5% Tween- 20+84,5% H<sub>2</sub>O</i>		<i>30% QMA+0,5% Tween- 20+69,5 %H<sub>2</sub>O</i>		<i>50% QMA+0,5% Tween- 20+49,5 %H<sub>2</sub>O</i>	
0,0110	0,0114	0,0112	0,0124	0,0121	0,0132
0,0118	0,0119	0,0110	0,0114	0,0107	0,0119
0,0120	0,0123	0,0117	0,0117	0,0109	0,0112


0,0109	0,0110	0,0130	0,0131	0,0107	0,0109
PE1 (γ şüalandırıl madan önce nümunələ rin çekisi, $W_0$ , $mq$ )	PE1 (γ şüalandırılma və emulsiya aşılanmasın dan sonra nümunələrin çekisi $W_1$ , $mq$ )	PE2 (γ şüalandırıl madan önce nümunələ rin çekisi, $W_0$ , $mq$ )	PE2 (γ şüalandırılma və emulsiya aşılanmasın dan sonra nümunələrin çekisi $W_1$ , $mq$ )	PE3 (γ şüalandırılma dan önce nümunələrin çekisi, $W_0$ , $mq$ )	PE3 (γ şüalandırılma və emulsiya aşılanmasın dan sonra nümunələrin çekisi $W_1$ , $mq$ )
15% QMA+0,5% Tween- 20+84,5% H <sub>2</sub> O	30% QMA+0,5% Tween- 20+69,5 %H <sub>2</sub> O	50% QMA+0,5% Tween- 20+49,5 %H <sub>2</sub> O			
0,0483	0,0483	0,0477	0,0495	0,0451	0,0496
0,0423	0,0427	0,0437	0,0444	0,0399	0,0422
0,0373	0,0374	0,0410	0,0410	0,0422	0,0474
0,0363	0,0367	0,0400	0,0423	0,0419	0,0468

Cədvədən göründüyü kimi 50% QMA+0,5% Tween-20+49,5 %H<sub>2</sub>O emulsiya  
qarışığında aşılanmış PE3 nümunələrinin çekilərində əsaslı fərqlər yaranmışdır.

PE nazik təbəqə nümunələrinin müxtəlif qatılıqlı emulsiyada aşılanmasının maksimal dərəcəsinin təyini üçün onların infraqırmızı spektral analizi (Nicolet 520 FT-IR Spectrophotometer) aparılmışdır. Spektrller 4000–400 cm<sup>-1</sup> intervalında qeydə alınmışdır.




**Şək. 3** İlkin PE və 44kQr şüalandırılma dozası, 55°C temperaturda 1 sutka  
ərzində, 15% QMA+0,5% Tween-20+84,5% H<sub>2</sub>O emulsiyasında aşilanmaya məruz  
qalmış PE1 nazik təbəqə nümunələrinin infraqırmızı buraxılma spektrləri.



**Şək. 4** İlkin PE və 44kQr şüalandırılma dozası, 55°C temperaturda 1 sutka ərzində, 30% QMA+0,5% Tween-20+69,5% H<sub>2</sub>O emulsiyasında aşılanmaya məruz qalmış PE2 nazik təbəqə nümunələrinin infraqırmızı buraxılma spektrləri.

Spektrlərdə əsaslı fərqlərin olmaması emulsiyada aşılanma prosesinin zəif getməsini sübut edir.



**Şək. 4** İlkin PE və 44kQr şüalandırılma dozası, 55°C temperaturda 1 sutka ərzində, 50% QMA+0,5% Tween-20+49,5% H<sub>2</sub>O emulsiyasında aşılanmaya məruz qalmış PE3 nazik təbəqə nümunələrinin infraqırmızı buraxılma spektrləri.

50% QMA+0,5% Tween-20+49,5% H<sub>2</sub>O tərkibli emulsiyada aşılanma prosesinin böyük faizlə baş verməsini PE3 nazik təbəqə nümunəsinin infraqırmızı

buraxılma spektrində  $1500-800\text{sm}^{-1}$  oblastda parlaq piklərin yaranması ilə sübut etmək mümkündür.

Yüksək faizlə aşılanma prosesinin getdiyi nazik təbəqə nümunələrinin sonradan müəyyən qatılığa malik iminodiasetat turşusunun izopropil spiriti/su məhluluna salınaraq  $80^{\circ}\text{C}$  temperaturda reaksiyanın aparılması nəzərdə tutulur. Polimerə aşılanmış epoksid qruplarına iminodiasetat turşu qruplarının tikilməsindən sonra reaksiyaya daxil olmayan epoksid qruplarının turşu məhlulunda 2 saat boyunca hidrolizi aparılmalıdır. Nümunələr metanol ilə yuyulduğdan sonra əvvəlcə otaq temperaturunda, sonradan isə vakuum sobasında  $40^{\circ}\text{C}$  temperaturda qurudulmalıdır. Belə polimer matrisalarda kvant nöqtələrinin sorbsiya olunması olduqca əlverişli texnoloji proses hesab olunur. Belə ki, qeyd olunan üsulla modifikasiya olunmuş polimer matrisalarda həcm boyu nanohissəciklərin bərabər paylanması nail olmaq mümkündür (Bakı Dövlət Universiteti, Nanoaraşdırırmalar Laboratoriyası).

(EİF-Mob-4-2014-1(16)) lahiyəsi çərçivəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin məqalə şəklində hazırlanaraq nəşr etdirilməsi nəzərdə tutulur.

Kərimova Aynurə Hidayət qızı /

Tarix: 08. 08. 2014